

[dekabr hqiqlri 31](#)

1989-cu ild yzrlr Azrbaycan vtnda Araz ayn kerk Allahu-kbr sdas il zlrini ran torpana atdrb, on .illrl zn hsrtr qalm torpaa bus vurdular

.AranNews- Azərbaycan Respublikasının mstqilliyindən sonra bu hadisnin hqiqlri thrif olundu

Hr il 31 dekabr gn rfsind Az. R-da ovnist qruqların tbiat dairli faliiytlrini genilndirrk rana .qar sassz v bo iddialar irli srrlr

Demk olar ki, dnya azrilrinin hmryliyi gn adlandırılm 31 dekabrın lamtdar bir gn hesab olunmas slind 1989-cu ilin noyabr-dekabr aylarında ba vermi hadisy gr olub. Bu gnd, xaric dnya v z hmmslkrlri il laqsi ksilmi v kommunizmin istilas altnda olan Azərbaycan xalqnn nmayndsi saylan ktllr rann srhd hdudlarna axd, srhd istehkamlarından v Arazdan kerk rana qovumaa ald. Bu byk hadis mqabilind kommunistlr, 1813- 1828-ci illrd imzalanm .thqiramiz mqavillr sasnda randan qoparlm xalqdan qisas aldılar

Mhz bu daltsizlik sbbind yaranm srhdi kediklri n. ran torpaina bus vurmu mslman xalqdan 20 yanvar facisind qisas alınd. Daha sonra kommunistlrin yerind hakimiyeti Qrb v sionist-mason cryanların dstyi il l keirnlr "srhd mnviyyatn" yaddan xarmaq mqsdil hadisnin thrifin baladlar. Bel ki, 1991-ci ildn bri hr il 31 dekabr dnya azrilrinin bayram v hmryliyi gn kimi qeyd olunur. Ancaq dnya azrbaycanlların hmrylik gn kimi bir gnn mynldirilmkl, Azərbaycan Respublikasının ran slam Respublikası il hmryliyini ngllmk istynlr, .bu byk hadisni dar rivy salmaa alblar

Tbii ki, bu Azərbaycan Respublikasının ran byk hmryliyini dar rivd boa bilmynlr, qara niyytlrini tmin etmk mqsdil azrilrin yaad baqa lkrlin ilrin qarmaa can atrlar. Bu is beynlxalq qayda-qanunlarla ziddiyyt tkil edir. Zira z hdudlarında yaayan xalq byk ksriyytini tin vziyyt salan Az. R. hkumtinin baqa lkrd yaayan azrilr n hdud tyin etmy haql deyil. slind 1989-cu il dekabr ayında ba vermi hadislrin nticlrin sasn mslman Az. R. xalq mstmlikliyindn xilas olmaq n Araz ayn kerk ana vtn qovumaa ald. 1989-cu ilin dekabr ayında ba vermi v hmilik .yadda qalan bu hrkt tarixi hadislrndn mn alr v ox hmiyytli mslrlin gstricisidir

Mslman Az. R. xalq hl d unutmayb ki, ar Rusiyas ekspansionizm saslanan hrktlri sasnda 1813-1828-ci illrd imzalanm biabr Trkmnay v Glstan mqavillrini rana zor gc il qbul etdirdi v bellikl d bu mslman xalq srlr boyu ortaqların din, mdniyyt , tarix v irq malik oldu v bir- .birinin knarında yaam bac-qardalarından ayr dd

1989-cu il dekabr ayında AR xalq hiss etdi ki, xalq kommunizmin sart zncirlrini qrmaq v Ana vtnin qoynuna atılmaq lazmdr. Bel bir fikirl tarixi noyabr - dekabr hadissi ba verdi. Bu sil v ktli xalq hrkat hm o zaman hm d, hazrda iranllar trfindn msbt qarlanr. Zira zorla .Ana vtnindn didrgin dm bir xalq hsrtr son qoyub ana vtn qovumaa haqldr

Vurulamaql lazmdir ki, ran xalq Az. R. xalqnn bu ktli hrktini msbt qarlad v ran srhdilri srhd mftillrini qrb bu taya ken qardaların barlarına basb vq il gz ya tkdlr. Buna baxmayaraq Az. R-da ovnist qruqlar xarici mttfiqlri il yana 1989-cu il 31 dekabrda ba vermi bu tarixi .hadisni zlrinin qrzli hdlri istiqamtind thrif etmy baladlar

slind AR-da yalan millti qruqlar oxlu tarixi reallqlara gz yumub mhl qoymayaraq 1989-cu il 31 dekabrında ba vermi hadisy anti-ran donu geydirmy alrlar. frat trklr yalan sasnda dzldilmi tarixi Azərbaycan mddasdadrlar v bu plan hyata keirmk n tarixi thriflr yol vermy ehtiyacldrlar. rqlik, mstqilliyindn sonra Azərbaycan Respublikasının xarici siyastind sas mehvrlrdn biri olmur. Ancaq klli miqdarda vsait xrclnn bu siyast nticsiz qalmdr. Rsmi Bak bu istiqamtd tarixi reallqlara gz yumaraq hqiqlri trs gstrilr. Bu sbbdn hr il 31 dekabr .hadissi rfsind ovnist qruqların reallqlar rt-basdr etmk istiqamtind sylri artr

Mstqil ekspertlr 31 dekabr n "Dnya Azrbaycanllarnn Hmrylik Gn" kimi adlandrmasn Baknn yanl hrkti kimi qiymtIndirirlr. Bel ki, Qaraban ial n ermnilr bu msldn istifad edrk yararlanrlar. Mhz buna oxar dnc il ermnilr d iddia edirlr ki, Qaraba v digr hr yerd ermni .olarsa, Ermnistana aiddir